



Layihənin istiqaməti:  
"İctimai və dövlət maraqlarının müdafiəsi"

**L**ayiqli varis olmaq da Tərənnün bəxş etdiyi bir xoşbəxtlikdir. Bu gün bu xoşbəxtlik tarixi mənəviyyat və düşüncə xəzinəsini bizlərə miras qoyub gedən "Kaspi"nin varislərinə nəsib olub. O, "Kaspi"nin ki, nəinki öz sələfinin layiqli təmsilçisidir, hətta əksər sahələrdə ondan irəlidədir. Aradan 135 illik bir zaman kəsiyi keçməsinə baxmayaraq, bu gün "Kaspi"çilər öz sələflərinə çox bənzəyir.

qəzətin səhifələrində özünü eks etdirirdi.

"Türkçülük tarixinde yeni mərhələ açan" naşır, yazıçı, publisist, Qafqaz türklərini çox sevən, nailiyyətlərimizi yüksək dəyərləndirən İsmayıllı bəy Qaspiralının qızı, jurnalist, publisist, Bağçasarayda nəşr olunan "Aləmi-nisan" jurnalının redaktoru Şəfiqə xanım Qaspiralı 1906-ci ilin oktyabrında Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin dəvəti ile Tiflis şəhərinə gəlir. Şəfiqə xanımın Cəmiyyətin toplantısındaki çıxışı çoxlarıni heyran qoyur.

"Molla Nəsrəddin" jurnalı redaksiyası onun şərəfinə Tiflisdə böyük bir ziyanət teşkil edir. Ziyafətdə Mirzə Cəlilin ölüm yoldaşı Həmidə xanım, Cəmiyyətin sədri Gövhər xanım Qacar (general-mayor Əmir Kazım Mirzə Bəhmən Mirzə oğlu Qacarın xanımı), xəzinədarı Mina xanım Talışinskaya, Qarsın ilk azerbaycanlı meri İsa Sultan Şahtaxtının həyat yoldaşı Səkinə xanım da iştirak edirlər. Bu haqda "Kaspi" qəzeti 13 oktyabr 1906-ci il tarixli sayında geniş məlumat verib. 1907-ci ilin may ayından noyabrina kimi Bakıda "Molla Nəsrəddin"in ənənələrini davam etdirən "Bəhlul" satirik

xah əməlləri haqqında da oxucularına müntəzəm məlumat verib. 1907-ci ilin martında Kutaisi yanğından zərər çəkən yəhudilərə "Molla Nəsrəddin"çilərin yardımını qəzet "insaniyyət namine kömək" adlandıraq, alqışlayırdı.

"Kaspi"nin səhifələrində "Molla Nəsrəddin"çilərlə bağlı yetərinə informasiya var. Bu informasiyalardan bir necəsi də qəzətin adını hörmət və izzətle çəkdiyi, "böyük şair" adlandırdığı Mirzə Ələkbər Sabir haqqındadır. Şairin səhhətə bağlı mütəmadi xəbər verən qəzet onun müalicəsi üçün ianəyə ehtiyacı olduğunu bildirir və hər kəsi bu xeyirxah işə çağırır.

Bir necə gün sonra - iyulun 16-da (1911-ci il) "Kaspi" çox böyük təessüf hissi ilə M.Ə.Sabirin ölüm xəbəri haqqında məlumat verib. Şairin ölümünü "Azərbaycan ədəbiyyatı və mətbuatı üçün böyük itki" adlandıran qəzet yazır: "Sabirin vəfatından sonra Ömrə Faiq Tiflisdə gedir. Məmmədəli də bir az sonra Tiflisi tərk edib Bakıya köçür. Mirzənin isə məcmuədən soyumasının ən böyük səbəbi həmin bu hadisə, yəni Sabirin vəfati olub. Ümumiyyətlə, Sabirin vəfati "Molla Nəsrəddin"in həyatına ən

# Layiqli varis olmaq da xoşbəxtlikdir

## Böyük mücahidləri yetişdirən meydan

Tarixi "Kaspi" Azərbaycan mətbuatı tarixinde yeganə rusdilli qəzet olub ki, təkcə jurnalistikamızın deyil, mətbuat, mədəniyyət, ictimai-siyasi fikir tariximizin də ayrılmaz tərkib hissəsidir. Azərbaycanın milli mənəfeyinə xidmət göstərən "Müsəlman" "Kaspi"si, milli intibah və istiqlal hərəkatımızın tələtümü dövründə Azərbaycan yazarına öz sözünü, arzusunu, istəyini deməyə meydən açdı. Bu meydanda dövrün milli düşüncəli aydınları, xalqının azadlığı və xoşbəxtliyi uğrunda əməli və amalı ilə mübarizəyə qalxdı.

...Mirzə Fətəli, Həsən bəy və İsmayıllı Qaspiralının canlandırdıqları milli kültür hərəkatını Milli Qurtuluş yoluна çəkən böyük mücahidləri yetişdirdi bu meydən. Bütün həyatını milli davanın vəkiliyində hər edən ümumrusiya müsəlmanlarının lideri Əli Mərdan bəy, "İttihad-tərəqqi" deyərək, böyük türk dünyasını tərəqqiyə səsləyən Əli bəy, milli maraqların müdafiəcisi Əhməd bəy, istiqlal mücahidi Ceyhun bəy, mükəmməl Avropana və rus təhsili görmüş Mehəmməd ağa, ictimai fikir və ədəbi tənqid tariximizin tədqiqatçısı Firdun bəy, milli-əxlaqi dəyərlərimizin təbliğatçısı Üzeyir bəy, "yatmışları oyadıb, xalqı xalqın özüne tanınan" Mirzə Cəlil, "ürəyini boşaltmağa yer artxaran" Faiq Əfəndi, xalq istiqlali, vətən azadlığı yolunda canını feda edən Haşim bəy, milli folklorun tanınmış toplayıcısı Teymur bəy və daha necə-nece düşünen beyinler Azərbaycanın "oyanış tarixində" "Kaspi"ni əsl xalq tribunasına çevirdilər.

Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, yeni ideyaların möhkəmlənməsində mühüm rol oynamış bu görkəmli tarixi şəxsiyyətlərin hər birinin amalına, əməlinə saygı ilə yanaşan "Kaspi" onların yaradıcılığına öz səhifələrində geninə-boluna yer verdi. "Molla Nəsrəddin" jurnalının nəşrə başlaması xəberini sevincə oxucularına bildirən qəzet, 11 aprel 1906-ci il tarixli sayında "jurnalın müvəffəqiyət qazanacağına heç şübhəmiz yoxdur" yazmaqla, necə böyük uzaqgörənlək edib. Ölkəmizdə baş verən ictimai-siyasi, iqtisadi, mədəni hadisələrin hər biri



jurnal çap edilib. "Kaspi" 110-cu sayında "Bəhlul"u "Bakı "Molla Nəsrəddin"i adlandıraq, ona uğurlar arzulayırdı.

"Molla Nəsrəddin"in oxucular arasındada tez bir zamanda sevilmesi və dövrü mətbuatın, xüsusən də rusdilli "Kaspi"nin bu işdə ona belə dəstək olması hökuməti narahat etməyə bilməzdi. Odur ki, 1907-ci ildə, iyunun 8-də Tiflis general-gubernatoru Timofeyev Tiflis polis-meystrini əvəz edən məmura "təcili və təxirə salmadan icra edilmək" şərtlə əmr verir ki: "Siz cənaba təklif edirəm, bu əmri alan kimi "Molla Nəsrəddin" jurnalını zərərləri istiqamətinə görə bağlayaşınız və əmrin icrasını mənə xəbər verəsiniz."

1907-ci il, iyunun 23-də isə Qafqaz canişini dəftərxanası Tiflis general-gubernatoruna bildirird: "Molla Nəsrəddin" jurnalının yenidən nəşrinə icazə verilmişdir". Bu şad xəbəri "Kaspi" oxucularına cəmi bir gün sonra, 24 iyun tarixli, 138-ci sayında belə çatdırıb: "Açılmışın münasibətli səni təbrik edir və sənə həmişə məglubiyyətsizlik arzulayıraq".

"Kaspi" "Molla Nəsrəddin"in yalnız səhifələrindəki yazılarından deyil, xeyir-

böyük mənəvi və maddi zərbe olur və bundan sonra "Molla Nəsrəddin" lazımi qədər inkişaf edə bilmir. Məhz bu na görədir ki, 1912-ci ilin mart ayından etibarən "Molla Nəsrəddin"in nəşri da yandırılır.

Qəzet 20 iyul 1911-ci il tarixli, 161-ci sayın da "Satirik şair" sərlövhəli iri həcmli məqalədə Mirzə Cəlilin və bütün məllanəsreddinlərin bu itki ilə barişa bilməməsindən bəhs edir. 25 avqust (N-190) tarixli sayında isə şairin ailəsinə kömək etmək, ona heykəl qoymaq və eserlərini çap etmək məsələsinə qaldırır.

Mirzə Cəlilin ölüm-gün yoldaşı Həmidə xanımın Kəhrizlidi məktəb acmaq fikrini də ilk olaraq "Kaspi" qəzeti (17 mart 1913) oxucuların diqqətinə çatdırıb: "Həmidə xanım Quberniya xalq məktəbləri direktoruna müraciət edərək, Kəhrizli kəndində öz xərcinə məktəb acmaq üçün icazə istədi".

Qəzet 10, 18, 19 aprel 1913-cü il tarixli saylarında "Molla Nəsrəddin" jurnalının Bakıya gəlməsindən və oxucular tərəfindən çox böyük sevincə qarşılmasına bəhs edən xəbərlər vərib.

"Kaspi" qəzeti Mirzə Cəlilin "Ölüler" eserinin Bakıda tamaşa yoluqulması haqqında da bir necə resenziya çap edib. "Açıq söz", "Bəsirət", "Yeni iqbal" və s. anadillli qəzetlər kimi "Kaspi" də Mirzə Cəlilin bu uğurunu alqışlayırdı.

Deyə bildiyimiz və bir məqalənin həcmine sığışdırı bilmədiyimiz bütün bunlar bir daha sübut edir ki, "Kaspi" rusdilli bəzəqet olmasına baxmayaraq, milli məfkurə ocağına çevrilmiş, Azərbaycanın ictimai, siyasi, mədəni həyatında mühüm rol oynamış, baş verən bütün yenilikləri alqışlamış, hər sahədə onlara dəstək olaraq, həqiqətən "Müsəlman Kaspi"si adını doğrultmuşdur.

**Qərənfil  
Dünyamınqızı  
Əməkdar  
jurnalist**

